

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:

 dos. Zaur Məmmədov
"14" 02 2025-ci il

Fənn sillabusu

İxtisas: Magistratura: "Biznesin idarə edilməsi "(SXSÜ) MBA

Fakultə: "İqtisadiyyat və idarəetmə"

Kafedra: "İqtisadiyyat və innovativ idarəetmə"

1.Fənn haqqında məlumat:

Fənnin adı: "Xidmətlərin mahiyyəti və müasir iqtisadi sistemdə onların yeri" (Kafedranın 11 fevral 2025-ci il 06 sayılı protokolu ilə təsdiq edilmişdir.)

I.Fənn haqqında məlumat:

Kodu: OM 502

Tədris ili: I (2024-2025). Semestr: II

Tədris yükü cəmi: 225 saat. Auditoriya yükü-30 saat:(Məşğələ 30 saat,).

Təhsilalma forması: Magistratura

AKTS üzrə kredit: 8 kredit

Saat:

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmidərəcəsi: Ələkbərov Rövşən i.ü.f.d.dosent

Kafedranın ünvani: Lənkəran şəhəri, Füzuli küç., 170-a

Məsləhət saatı: II-V günlər: saat 14⁰⁰-16⁰⁰

E-mail ünvani: rovsen1234@bk.ru

III.Təsviyyə olunan dərsliklər və dərs vəsaitləri:

1. Əhmədov M.M "Xidmət sahələrinin marketinqi " Dövlət İqtisad Universiteti .Bakı-2015
2. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı", 2010.
3. "Lizing xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu, 1994.
4. "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu, 1999.
5. "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu, 1999.
6. Mайдебура Е.В. Маркетинг услуг. ВИРА-Р, 2001.

IV. Prerekvizitlər:

Fənnin tədrisi üçün ilkin olaraq digər fənlərin tədrisinə ehtiyac yoxdur.

V. Korekvizitlər:

Fənnin tədrisi üçün paralel olaraq "Əhalinin sosial xidmət sahəsində idarəetmə" fənninin tədrisinə ehtiyac duyulur.

VI. Fənnin təsviri və məqsədi :

Xidmət sferası iqtisadiyyatın ən perspektivli və çox sürətlə inkişaf edən mühüm sahələrindən biridir. Bu sfera ticarət və nəqliyyatdan maliyyələşdirməyədək, sığorta və ən müxtəlif növ vasitəciliyədək çox geniş fəaliyyət sahəsini əhatə edir Xidmət sahələrinə mehmanxana və restoranlar, camaşırxana və bərbərxanalar, turist firmaları, radio- telestansiyalar, məsləhət firmaları, habelə təhsil və tibb ocaqları, muzey, kino və teatrlar da daxildir. Təcrübə olaraq bütün təşkilatlar bu və ya digər dərəcədə əhaliyə xidmətlər göstərilər. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, istehsal prosesləri mürəkkəbləşdikcə və bazar əmtəə ilə doyduqca müxtəlif xidmətlərə yaranan tələbatlar da durmadan artır. Hazırda ölkəmizdə də xidmət sferası inkişaf tempinə görə istehsal sferasını xeyli üstələyir, indi bizdə də müxtəlif və yeni xidmət növləri yaranır. Bu sfera bazarın tələbatı və istehlakçılarının ehtiyac, arzu və istəklərinə daha çox uyğunlaşmağa çalışır.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar, məşğələ və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim planı: Məşğələ 30 saat, Cəmi 30 saat

		2	3	4
			Saat	Tarix
1.	Mövzu 1. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ XİDMƏTLƏR VƏ ONLARIN SƏCİYYƏVİ CƏHƏTLƏRİ			
	Plan:			
	1. Xidmət anlayışı və onun iqtisadi təbiəti 2. Xidmətlərin xarakteristikası 3. Xidmət marketinqinin xüsusiyyətləri 4. Xidmət bazarının inkişafına təsir edən əsas amillər	4		
2.	Mövzu 2. XİDMƏT – BAZAR MƏHSULU KİMİ			
	Plan:			
	1. Xidmətlərin təsnifləşdirilməsi, məqsəd və əhəmiyyəti 2. Xidmət marketinqinin beynəlxalq modelləri 3. Xidmət sferasında müasir marketinq konsepsiyaları 4. Xidmət marketinqi kompleksinin elementləri 5. Xidmətlərin həyat dövrü və onun mərhələləri	4		
3.	Mövzu 3. XİDMƏT BAZARININ SEQMENTLƏŞDİRİLMƏSİ			
	Plan:			
	1. Xidmət bazarının seqmentləşdirilməsi xüsusiyyətləri 2. Rəqiblər üzrə seqmentləşdirmə 3. Müəssisənin bazarda mövqeyinin müəyyən edilməsi 4. Xidmətlərə qiymətqoyma siyasətinin müəyyənləşdirilməsi 5. Xidmətlərin bazarda yeridilməsi	4		
4.	Mövzu 4. LİZİNQ XİDMƏTLƏRİ BAZARINDA MARKETİNQ FƏALİYYƏTİ			
	Plan:			
	1. Lizinq – iqtisadi-hüquqi kateqoriya kimi 2. Lizinqin fərqli xüsusiyyətləri və üstünlükleri 3. Lizinq sövdələşmələrinin həyata keçirilməsi qaydaları 4. Lizinqin təsnifləşdirilməsi əlamətləri və növləri 5. Lizinq xidmətləri bazarda marketinqin xüsusiyyətləri və əsas funksiyaları	4		
5.	FƏSİL 5. SİĞORTA MARKETİNQİ			
	Plan:			
	1. Sığortanın mahiyyəti, əsas anlayışları və növləri 2. Azərbaycanda sığorta bazarının təşəkkülü və inkişafı problemləri 3. Sığorta sahəsində marketinqin əsas prinsipləri 4. Sığorta sahəsində marketinqin əsas vəzifələri	4		
6.	Mövzu 6. TURİZM XİDMƏTLƏRİ MARKETİNQİ			
	Plan:			
	1. Turizm biznesində marketinq fəaliyyətinin mahiyyəti və məzmunu 2. Turizm xidmətlərinin əsas anlayışları və təsnifləşdirilməsi 3. Turizm növlərinin təsnifatı 4. Turizm sahəsində xidmət marketinqinin spesifik cəhətləri	4		

	<p>Mövzu 7. MEHMANXANA VƏ RESTORAN MARKETİNQİ</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Mehmanxana biznesinin inkişaf xüsusiyyətləri və idarə edilməsi 2. Turistlərin qəbulu və xidmətinin təşkili 3. İdarəetmədə avtomatlaşdırma sistemi 4. Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin müasir vəziyyəti və inkişaf problemləri 5. Restoran biznesi: ümumi anlayışlar və təsnifləşdirmə 	4
	<p>Mövzu 8. İNFORMASIYA – KONSALTİNQ XİDMƏTLƏRİ MARKETİNQİ</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İnformasiya xidmətləri marketinqinin xüsusiyyətləri 2. İnjinirinq xidmətlərinin xüsusiyyətləri 3. Konsalting xidmətləri marketinqinin xüsusiyyətləri 	2
Cəmi:		30

XI. Fənn üzrə tələblər:

Magistrant fənnin öyrənilməsi zamanı bacarmalıdır – müştərilərin xüsusi tələbatlarının aşkar edilməsinə yönəldilmiş bu və ya digər xidmətlərin yaradılması (işlənməsi), yeridilməsi və reallaşdırılması prosesidir. Bu proses xidmət təşkilatının göstərdiyi xidmətləri müştərilərin düzgün qiymətləndirmələrinə və dürüst seçim etmələrinə kömək edilməsi.

XII. Fənn üzrə təlimin nəticələri: "Xidmətlərin mahiyyəti və müasir iqtisadi sistemdə onların yeri" fənni Xidmətlər marketinqinin konkret istifadəsinə dair məsələlər bəzi xidmət sahələri və müəssisələrin, o cümlədən təhsil, servis, nəqliyyat, lizinq, auditor, informasiya-konsalting, turizm, restoran, bank və sigorta xidmətlərinin timsalında öyrənilir. Bu onunla əlaqədardır ki, həmin xidmət sahələri mürəkkəb xarakterə, özünəməxsus xüsusiyyətlərə malikdirlər. Odur ki, həmin xidmətlərin qeyri-maddiliyinin və duyluqlarının özünəməxsus və müfəssəl şəkildə izahı dərs vəsaitində qarşıya qoyulmuş əsas məsələlərdən biri olmuşdur. Bununla yanaşı, dərs vəsaitində ayrı-ayrı xidmət sahələrində mövcud vəziyyət araşdırılmış, inkişaf meyilləri müəyyənləşdirilmiş, marketinqin tətbiqi ilə bağlı köklü problemlərin aradan qaldırılması məsələlərinə toxunulmuşdur.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV: Kollokvium sualları:

I Kollokvium sualları

1. Xidmət anlayışı və onun iqtisadi təbiəti
2. Xidmətlərin xarakteristikası
3. Xidmət marketinqinin xüsusiyyətləri
4. Xidmət bazarının inkişafına təsir edən əsas amillər
5. Xidmətlərin təsnifləşdirilməsi, məqsəd və əhəmiyyəti
6. Xidmət marketinqinin beynəlxalq modelləri
7. Xidmət sferasında müasir marketinq konsepsiyaları
8. Xidmət marketinqi kompleksinin elementləri
9. Xidmətlərin həyat dövrü və onun mərhələləri
10. Xidmət bazarının seqmentləşdirilməsi xüsusiyyətləri

II Kollokvium sualları

1. Rəqiblər üzrə seqmentləşdirmə
2. Müəssisənin bazarda mövqeyinin müəyyən edilməsi
3. Xidmətlərə qiymətqoyma siyasətinin müəyyənləşdirilməsi
4. Xidmətlərin bazarda yeridilməsi
5. Lizinq – iqtisadi-hüquqi kateqoriya kimi

- Lizinqin fərqli xüsusiyyətləri və üstünlükleri
- Sığortanın mahiyyəti, əsas anlayışları və növləri
- Turizm biznesində marketing fəaliyyətinin mahiyyəti və məzmunu
- Turizm növlərinin təsnifikasi
- Mehmanxana biznesinin inkişaf xüsusiyyətləri və idarə edilməsi


XV. İmtahan sualları:

- Xidmət anlayışı və onun iqtisadi təbiəti
- Xidmətlərin xarakteristikası
- Xidmət marketinginin xüsusiyyətləri
- Xidmət bazarının inkişafına təsir edən əsas amillər
- Xidmətlərin təsnifləşdirilməsi, məqsəd və əhəmiyyəti
- Xidmət marketinginin beynəlxalq modelləri
- Xidmət sferasında müasir marketing konsepsiyaları
- Xidmət marketinqi kompleksinin elementləri
- Xidmətlərin həyat dövrü və onun mərhələləri
- Xidmət bazarının seqmentləşdirilməsi xüsusiyyətləri
- Rəqiblər üzrə seqmentləşdirmə
- Müəssisənin bazarda mövqeyinin müəyyən edilməsi
- Xidmətlərə qiymətqoyma siyasətinin müəyyənlaşdırılması
- Xidmətlərin bazarda yeridilməsi
- Lizinq – iqtisadi-hüquqi kateqoriya kimi
- Lizinqin fərqli xüsusiyyətləri və üstünlükleri
- Lizinq sövdələşmələrinin həyata keçirilməsi qaydaları
- Lizinqin təsnifləşdirilməsi əlamətləri və növləri
- Lizinq xidmətləri bazarda marketinqin xüsusiyyətləri və əsas funksiyaları
- Sığortanın mahiyyəti, əsas anlayışları və növləri
- Azərbaycanda sıgorta bazarının təşəkkülü və inkişafi problemləri
- Sığorta sahəsində marketinqin əsas prinsipləri
- Sığorta sahəsində marketinqin əsas vəzifələri
- Turizm biznesində marketing fəaliyyətinin mahiyyəti və məzmunu
- Turizm xidmətlərinin əsas anlayışları və təsnifləşdirilməsi
- Turizm növlərinin təsnifikasi
- Turizm sahəsində xidmət marketinqinin spesifik cəhətləri
- Mehmanxana biznesinin inkişaf xüsusiyyətləri və idarə edilməsi
- Turistlərin qəbulu və xidmətinin təşkili
- İdarəetmədə avtomatlaşdırma sistemi
- Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin müasir vəziyyəti və inkişaf problemləri
- Restoran biznesi: ümumi anlayışlar və təsnifləşdirmə
- İnformasiya xidmətləri marketinqinin xüsusiyyətləri
- İnjiniring xidmətlərinin xüsusiyyətləri
- Konsalting xidmətləri marketinqinin xüsusiyyətləri

"Xidmətlərin mahiyyəti və müasir iqtisadi sistemdə onların yeri" fənninin sillabusu
magistratura: **"Biznesin idarə edilməsi"** (SXSÜ) MBA ixtisası üzrə tədris planı və fənn
programı əsasında tərtib edilmişdir.

Sillabus **"Iqtisadiyyat və innovativ idarəetmə"** kafedrasında müzakirə edilərək təsdiq
edilmişdir (protokol-Nº06, 11.02.2025-ci il).

Kafedra müdürü əvəzi:


dos.A.T.Əfəndiyeva

Fənn müəllimi:


dos.R.E.Ələkbərov

des 6 5 2025